

BİRJADANKƏNAR ƏQDLƏRƏ DAİR ÖTÜRÜCÜ SƏRƏNCAM

1. Qiymətli kağızları özgeninkiləşdirən / qəbul edən

1.1. S.A.A. (f.ş.) / Tam adı (h.ş.)	
1.2. Sənədin növü, seriyası, verilmə tarixi, sənədi verən orqanın adı	
1.3. Vəkil edilmiş nümayəndə tərəfindən imzalandıqda etibarnamə və ya müqavilənin nömrəsi, tarixi, verilmə müddəti	

2. Qiymətli kağızların ötürülməsi

2.1. Alqı-satqı əqdini bağlayan investisiya şirkətinin tam adı (notarius tərəfindən bağlandıqda notariat kontorunun adı)					
2.2. Investisiya xidmətlərinin göstərilməsinə dair verilmiş lisenziyanın nömrəsi və tarixi (notarius üçün tələb olunmur)					
2.3. Alqı-satqı müqaviləsinin nömrəsi və tarixi					
2.4. Qiymətli kağızları ötürənin depo hesabının nömrəsi	DP				
2.5. Müştərinin (deponentin) depo hesabında saxlanılan aşağıdakı qiymətli kağızların ötürülməsi tapşırılır:					
Emitenetin adı	ISIN	Qiymətli kağızların sayı	Nominal dəyər	Bir ədəd q/k-ın satış dəyəri	Girov öhdəliyi ilə yüklənmiş q/k-ların sayı

3. Qiymətli kağızların qəbul edilməsi

3.1. Alqı-satqı əqdini bağlayan investisiya şirkətinin tam adı (notarius tərəfindən bağlandıqda notariat kontorunun adı)					
3.2. Investisiya xidmətlərinin göstərilməsinə dair verilmiş lisenziyanın nömrəsi və tarixi (notarius üçün tələb olunmur)					
3.3. Alqı-satqı müqaviləsinin nömrəsi və tarixi					
3.4. Qiymətli kağızları qəbul edənin depo hesabının nömrəsi	DP				
3.5. Müştərinin (deponentin) depo hesabına aşağıdakı qiymətli kağızların qəbul edilməsi tapşırılır:					
Emitenetin adı	ISIN	Qiymətli kağızların sayı	Nominal dəyər	Bir ədəd q/k-ın satış dəyəri	Girov öhdəliyi ilə yüklənmiş q/k-ların sayı

4. Sərəncam verənin imzası (hüquqi şəxs olduqda möhürü)

_____ M.Y.

5. Qiymətli kağızlar girov öhdəlikləri ilə yükləndiyi halda girov saxlayanın razılığı:

5.1. Tam adı: _____

5.2. Girov saxlayanın məsul şəxsinin imzası və şirkətin möhürü:

_____ M.Y.

6. Qeyd şərt: Ötürücü sərəncama fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti, hüquqi şəxslər üçün təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti əlavə olunmalıdır.

Aşağıdakı xana yalnız sərəncam Milli Depozit Mərkəzinə (MDM) təqdim edildikdə MDM tərəfindən doldurulur

Daxil olma: № _____ tarix _____ 2016-cı il
Qeydə alınıb: Müştəri Xidmətləri Departamenti: _____ (imza) _____ (S.A.A) M.Y.
Əməliyyat Departamenti: _____ (imza) _____ (S.A.A) M.Y.

Ödəniş barədə məlumat: Qəbz # _____

Xəzinədarın imzası: _____